

XII Türk Dünyası Araşdırmaları Simpoziumu

Məqalələr aşağıda göstərilən qaydalara uyğun olaraq Word formatında (.doc) və 3000-7000 arası sözdən ibarət həcmdə hazırlanmalı və 14 aprel 2024-cü il tarixinə qədər <https://www.utudas.org> saytından göndərməlidir. Cədvəl, qrafik, şəkil, xəritə, sxem kimi əlavələr də nəzərdə tutulan səhifə sayına daxildir.

Məqalə başlığı ən çox 12 sözdən ibarət olmalıdır. İngiliscə xülasədən (Abstract) əvvəl ingiliscə məqalənin başlığı verilməlidir. Xülasə 100-200 söz arası olmaqla yanaşı, həm məqalənin yazıldığı dildə, həm də ingiliscə yazılmalıdır. Məqalənin yazıldığı dildə və ingiliscə qarşılığı ilə 5 ədəd açar sözlər (keywords) yazılmalıdır.

Səhifə tərtibatı

Səhifə kənarları :	Sol: 2,5 sm	Sağ: 2 sm	Üst: 2,5 sm	Alt: 2 sm
Girintilər:	Sol: 0 sm	Sağ: 0 sm		
Abzas :	İlk Sətir	1,00 sm		
Paraqraf aralığı:	Əvvəl: 3nk	Sonra: 3nk		
Sətir aralığı:	Tək			

Şrift tipi və ölçüsü

Xülasə və abstract başlıqları:	Times New Roman	10 şrift	Qalın
Xülasə və abstract mətni:	Times New Roman	10 şrift	
Açar sözlər və keywords:	Times New Roman	10 şrift	<i>İtalik</i>
Əsas mətn:	Times New Roman	11 şrift	
Cədvəl, şəkil..vs.-nin mətnləri	Times New Roman	10 şrift	
Ədəbiyyat siyahısı:	Times New Roman	10 şrift	

Başlıqlar

Əsas başlıq:	Aralıq: əvvəl 50nk, Times New Roman, 11 şrift, qalın , HAMISI BÖYÜK HƏRFLƏ
İngiliscə başlıq:	Times New Roman, 10 şrift, qalın , baş hərflər böyük
Alt başlıqlar:	Times New Roman, 11 şrift, qalın , baş hərflər böyük
Ədəbiyyat başlığı:	Times New Roman, 11 şrift, qalın , HAMISI BÖYÜK HƏRFLƏ

*Başlıqlar rəqəmlərlə göstərilməlidir. Giriş, nəticə və ədəbiyyat nömrələnmiş.

Müəllif adı/adları

Əsas başlıqdan sonrakı ilk sətirdə sağa tərəfdə, "elmi dərəcə. Ad Soyad". İş yeri haqqında məlumat və e-posta adresləri ulduzlu sətiraltı qeyddə verilməlidir. (Sətiraltı qeyd: Times New Roman, 10 şrift)

İstinad metodu

Mətnə mötərizə içi istinad göstərmə (Soyad, il: səhifə nömrəsi). İkidən çox müəllifi olan qaynaqlara istinad edildikdə, ilk yazarın soyadı ilə birlikdə 'və digərləri' ifadəsi də verilməlidir. İnternet qaynaqlarına istinadlarda adres sətirinin hamısı mötərizənin içərisində qeyd edilmir, müəllif bəlli deyilsə, istifadə edilən qurumun adı yazılır, internet adres sətiri ədəbiyyatda göstərilir. Nəşr ili bilinməyən internet qaynaqlarına edilən istinadlarda mötərizə içində endirilmə tarixi yazılacaqdır.

Nümunə mətnlər:

Hanlar döneminden Kubilay'a kadar dünya ticaretinin büyük yolunun açık tutulması, Çin siyasetinin temel endişelerinden bir olmuştur (Grousset, 1996: 12).

Wang Yiwei'ye göre (2015: 100), bu sadece basit bir ikili ilişkiler gelişimini sağlamayacak, Çin ile Avrupa arasında kıtalararası ilişkilerin gelişmesinin de yolunu açacaktır.

2012'de İzmir'de imzalanan Mutabakat Zaptı'yla başlanan projenin amacı, kapıdan kapıya yapılan yük trafiğinin, Avrupa-Kafkasya- Asya Demiryolu koridoruna kaydırılması amacıyla gelişmiş elektronik altyapı ile bilgi alışverişi yapılması ve hızlı konteynır blok tren rotasının oluşturulmasıdır (T.C. Ulaştırma, Denizcilik ve Haberleşme Bakanlığı, 2016).

Nitekim "Bomba" (Ömer Seyfettin, 1911a) Balkanlarda bizzat şahit olduğu komitacılık, terör ve kalkışma olaylarını anlatan bir metindir.


Səkil, xəritə, cədvəl və şəkillər:

Məqalədə istifadə edilən şəkil, xəritə, cədvəl və sxemlər mətn içində ortaya çəkilmiş şəkildə verilməli, hər bir şəkil, xəritə, cədvəl və sxem nömrələnməlidir. Times New Roman 10 şrifti ilə yazılmalıdır.

Örnəklər:

Değişkenler	Ort.	S.S.	1	2	3	4	5	6	7
1 Üstbilişsel Kültürel Zekâ	4.55	1.21	-						
2 Bilişsel Kültürel Zekâ	5.08	1.04	.46**	-					
3 Motivasyonel Kültürel Zekâ	4.74	1.11	.59**	.49**	-				
4 Davranışsal Kültürel Zekâ	4.09	1.33	.62**	.52**	.55**	-			
5 Toplam Kültürel Zekâ	4.61	1.17	.80**	.78**	.81**	.83**	-		
6 İhracat Performansı	4.58	1.23	.42**	.57**	.36**	.37**	.54**	-	
7 Uluslararası İş Tecrübesi	5.34	1.72	.52**	.54**	.42**	.38**	.58**	.70**	-

Cədvəl 1: Değişkenlere Ait Ortalama, Standart Sapma ve Korelasyon Analizi Sonuçları



Şəkil 1: Sungur Bey Camii doğu cephede yer alan Tamgalar

Ədəbiyyat siyahısı

Nümunələr:

- Clinton, Hillary (2011), "Remarks on India and the United States: A Vision for the 21st Century", U.S. Department of State, Erişim: <http://www.state.gov/secretary/20092013clinton/rm/2011/07/168840.htm> 01.03.2016.
- Ergin, Muharrem (1980), *Türk Dil Bilgisi*, 5. Baskı, İstanbul, Boğaziçi Yayınları.
- Ersoy, Fatma (2008), Başkurt Türkçesinde Sıfat-Fiil Ekleri ve İşlevleri, (Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü Yayınlanmamış YLS Tezi), Ankara.
- Koraş, Hikmet (2013), "Türk Lehçelerinde Hal Ekleri ve İsim Çekim Ekleri ile Teşkil Edilen Zarf-fiil Şekilleri ve Türkiye Türkçesinde Karşılıkları", *VI. Uluslararası Türk Dili Kurultayı Maruzaları (20-25 Ekim 2008)*, C. III, Ankara, TDK Yayınları, s. 2865-2910.
- Kuşçu, Sinan (2011), "Avrupa Birliği Ulaştırma Politikası ve Türkiye'ye Yansımaları", *Akademik Bakış*, C:5, S:9, s. 77-91.
- Türkoğlu, İsmail (2012), "Başkırtlar-Tatarlar. Dil ve Edebiyat. Başkurt Dili", *Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi*, C. 41, Ankara, s. 505-506.
- Ulaştırma, Denizcilik ve Haberleşme Bakanlığı (2016), "TRACECA Kapsamında Oluşturulan İpek Rüzgan Projesi Birinci Çalışma Grubu Toplantısı Bakü'de Yapıldı", Erişim: http://www.ubak.gov.tr/BLSM_WIYS/TRACECA/tr/Belgelik/Guncel_Haber/20140310_164331_10426_1_64.html 02.03.2016.